

Arye QUT: "Seyran Ohanyan, Serj Sarkisyan və Robert Koçaryan Xocalı soyqırımına görə cavab verməlidirlər"

Martın 31-də Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə "Soyqırımlara son deyək" mövzusunda beynəlxalq konfrans keçirilib. 1918-ci il martın 31-də erməni-dاشnak silahlı dəstələri tərəfindən Bakıda və Bakı quberniyasında azərbaycanlıların soyqırımının 98-ci ildönümüne həsr edilmiş bu konfransda Azərbaycan, Türkiyə, İsrail, Gürcüstan, Moldova, İran və Özbəkistanı təmsil edən məşhur alımlar, tarixçilər, ekspertlər, ictimai xadimlər iştirak edirdi. Konfransın məqsədi həm Azərbaycanda, həm də bütün dünyada törədilmiş soyqırımlar barədə faktları yerli və beynəlxalq ekspertlər səviyyəsində birgə müzakirə etmək və bu reallıqları gənc nəslə çatdırmaqdır.

Çıxış edənlərin ümumi rəyinə görə, soyqırımların müzakirə edilməsi və araşdırılması təkcə tarixi məsələ deyil. Bu hadisələrin öyrənilməsi və gənclərə çatdırılması üçün həm alımların, həm də dövlət strukturlarının üzərinə böyük iş düşür.

İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut konfransın "Xalqların tarixində və dünyanın siyasi xəritəsində qalmış soyqırımı izləri. Tolerantlıq və multikulturalizm soyqırımlara qarşı mübarizə amili kimi" panelində çıxış edib. Arye Qut vurğulayıb ki, 1918-ci il martın 31-i Azərbaycan tarixində ən qanlı səhifələrdən biridir. Həmin gün Şəumyan başda olmaqla erməni quldur dəstələri qısa müddətə 50 mindən çox müsəlman sakini - azərbaycanlıları, ləzgiləri, habelə yəhudiləri və başqa xalqların nümayəndələrini məhv ediblər.

İsrailli ekspert deyib: "Ermənilər tərəfindən törədilmiş soyqırımı neticəsində tekke Bakıda 20 minə yaxın dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib. Erməni-bolşevik dəstələri martın 30-dan aprelin 2-dək Bakıda minlərlə insanı öldürüb, çoxsaylı ziyanətgahları yandırbı, Bakı şəhərinin 400 milyon manat dəyerində əmlakını qarət ediblər. Kütłəvi qırğıñ zamanı ermənilər Bakının ən böyük məscidi olan "Təzəpir" məscidinə topdan atəş açıb, dünya memarlıq incilərindən biri sayılan "İsmailiyyə" binasını yanmışırlar".

1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə İstintaq Komissiyası kütłəvi qırğınlarda bağlı



çoxsaylı sənədləri toplayıb hökumətə təqdim etdi. 1919-cu ildə Azərbaycan parlamentində 31 mart tarixinin milli matəm günü kimi qeyd edilməsi haqda qərar qəbul olundu. Sovet dövründə bu hadisələr xalqın yaddaşından silindi, lakin Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra 31 mart hadisələri ilə əlaqədar tarixi sənədlər əsasında çoxsaylı tədqiqatlar aparılıb, kitablar nəşr edilib.

Arye Qut deyib: "İsrail dövlətinin vətəndaşı və yəhudü xalqının nümayəndəsi kimi vurğulamaq istəyirəm ki, Holokost yəhudü xalqının yaddaşından silinməyən dəhşətli faciədir. Bu, vəhşiləşmiş və azıñlaşmış faşist rejimi tərəfindən yəhudü xalqının alçaldılması, kütłəvi surətdə məhv edilməsidir. Mən ilk dəfə bu barədə həmin qırğından bütün ailəsini və qohumlarını itirmiş babamdan eşitmışəm. O, Sovet Ordusu sıralarında Kiyevdən Berline qədər döyüş yolu keçib. Avropa yəhudilərinin faciəsi olan Holokost neticəsində 6 milyon yəhudü məhv edilib. İkinci Dünya mühəribəsinin sonunda nəsillər hətta ölüm düşərgələrinin izlərini yox ediblər. Sovet Ordusunun gəldiyi ərefədə artıq basdırılmış insan qəliqlarının çıxarılması və ya məhv edilməsi haqqında şəhadətlər var". Yeruşəlimdə "Yad va-Şem" Milli Memorial Faciə və Qəhrəmanlıq Muzeində təxminən 4 milyon faciə qurbanının şəxsi sənədləri saxlanılır. Məlumatların yarımqi olması onunla bağlıdır ki, yəhudü icmalarını çox vaxt tamamilə məhv edirdilər. Öldürülənlərin adlarını deyə biləcək qohum, tanış, dost qalmırı. Mühəribə insanları pərən-pərən salmışdı və sağ qalanlar yaxınları ilə görüşə-

cəklərinə ümid edərək onların haqqında həyatlarını itirmiş kimi danışmaqdan çəkinirdilər. Qurbanlar sırasında nəyə görə məhz yəhudiləri göstərmək lazımdır - axı nəsillər bir çox xalqın nümayəndələrini də öldürüb? Bu barədə Nobel mükafatı laureati, Osvensim nasist hebs düşərgəsində dustaqlı olmuş Eliezer Vizel çox dəqiq deyib: "Qurbanların hamısı yəhudü deyildi, lakin bütün yəhudilər nəsillərin qurbanı olublar".

Eliezer Vizelin "Gecə" - Osvensim haqqında yəhudü oğlanın xatirələri kitabından səfat gətirmek istəyirəm: "Bütün həyatımı silinməz möhürü uzun bir gecəyə çeviren ilk düşərgə gecəsini heç vaxt unutmaram. Bu tüstünü heç vaxt unutmaram... Vücundlari gözlərimin qabağında aydın səma altında tüstü burulğanına çevrilən uşaqların simasını heç vaxt unutmaram. İnanimi külə çevirən bu alovu heç vaxt unutmaram. Mənim iradəmi quran bu gecənin sakitliyini heç vaxt unutmaram. Hətta əbədi yaşamağa məhkum olsam belə, bunu unutmaram".

İsrailli ekspert soruştur: "Nə üçün minlərlə insanın kütłəvi qırğını və öldürülməsi XX əsrin sonu və XXI əsrin əvvəlində bütün başqa problemləri özünə çəkərək toqquşmaların, o cümlədən dini, mənəvi, siyasi qarşıdurmanın əsasında durur? Holokost mənim xalqımın faciəsidir, uzun müddət yasaq mövzu olmuş faciədir. Holokost dövründə on minlərlə yəhudü məhz Azərbaycanda özləri üçün ən təhlükəsiz sığınacaq tapıb, Azərbaycan xalqı da faşistlərin əlinən xilas olmuş bu yəhudiləri xeyirxahlıqla, səmimiyyətlə qəbul edib. Məhz buna görə də

azərbaycanlılara qarşı törədilmiş qanlı Xocalı soyqırımı da mənim şəxsi ağrım və şəxsi faciəmdir. Ele coğrafi adalar var ki, xəritədəki nöqtədən olduqca böyük məna kəsb edir. Bu, qəddarlığın və vəhşiliyin rəmziyinə çevrilən Babiy Yar, Liditsa, Oradur, Xatin, Sonqmi kimi kənd və şəhərlərdir. Keçən əsrin 90-ci illərinin sonunda bu siyahıya Azərbaycanın Xocalı şəhəri də əlavə edildi. Bu faciə bütün başarıyyətə qarşı törədilən cinayətdir. Artıq bu bir tarixi faktdır ki, erməni silahlı qüvvələri və dəstələri şəhəri tərk etməyə macal tapmayan heç bir Xocalı sakininə aman verməyiblər. Erməni silahlı birləşmələrinin vəhşiliyi neticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürüllüb, görünməmiş əzablara, təhqirlərə və alçaltmalara məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən, kütłəvi məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Mənə deyin görə, XX əsrin erməni faşistləri XX əsrin 40-ci illərinin alman faşistlərinən nə ilə fərqlənir?"

İsrailli ekspertin sözlərinə görə, "günahsız uşaqlara, qadınlara və qocalara qarşı töredilən bu vəhşiliyi heç nə ilə izah etmek olmaz. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bu gün Ermənistanda, azərbaycanlı müsəlmanlarla azərbaycanlı yəhudilər arasında yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qırmamalıdır".

Arye Qut deyib: "Bu faktdır ki, Ermənistanda Dro və

Njdeyə böyük pərəstiş yaranıb. Onların şərəfinə xatire sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistən paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. Qeyd edək ki, pərəstiş hər hansı kənar siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir, bunun arxasında dövlət durur. İş o yerə çatıb ki, Ermənistanda KTMT Akademiyası yaradıldıqdan sonra Ermənistən Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar Institutu yeni qurumla əməkdaşlıq etmək istədiyini bildirib. Düşnürəm, Ermənistən Müdafiə Nazirliyi yanında Milli Strateji Tədqiqatlar Institutuna 30 minden çox yəhudini qırmış bir faşistin və antisemitin adının verilməsi artıq son həddir".

İsraili ekspertenin fikrincə, Ermənistəndəki millətçilik və şovinizm Sarkisyan rejiminin mahiyyətini əks etdirən əlamətlərdir. Ermənistəndən fərqli olaraq Azərbaycanda multi-kulturalizm həyat tərzi hökm sürür.

Ekspert Arye Qut çıxışının sonunda deyib: "Azərbaycanda yəhudü icmasına qardaşcasına səmimi münasibət oluk tolerantlığının parlaq nümunəsidir. Məşhur Qırımızı qəsəbədə bu gün təxminən 5 min yəhudü yaşayır. Qəsəbədə üç məktəb və üç sinaqoq fealiyyət göstərir. Bununla öyməyə dəyər. Burada ivrit dilinin öyrənilməsi, iuadizmə aid artefaktlar və maddi-mədəniyyət nümunələri, Azərbaycan xalçalarının zəngin naxışları, müxtəlif mədəniyyətlərin xalqların qaynağıb-qarışması - bütün bunlar mədəni tolerantlığa möhkəm və etibarlı töhfədir. Bu gün Azərbaycan bunlara real şəkildə nail olub. Qədim Qırımızı qəsəbə Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır. Onların talepleri ortaqdır, buna görə də təsadüfi deyil ki, 1918-1919-cu illərin faciəli hadisələri zamanı erməni daşnaklar Azərbaycan şəhərlərində qanlı qırğını töredəndə azərbaycanlılarla bərabər 3 min yəhudü həlak olub. İsrail ilə Azərbaycan arasında, azərbaycanlı müsəlmanlarla azərbaycanlı yəhudilər arasında yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qırmamalıdır".